

30.07.2026

**“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə
göstərilən Ödəniş xidməti üzrə tariflər**

PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏR	
1. Plastik kart üzrə xidmət haqqı	
UCard	
5 illik	Pulsuz
Visa Platinum (AZN/USD/EUR/GBP)	
5 illik	100 AZN və ekvivalenti*
Visa Infinite (AZN/USD/EUR/GBP)	
2 illik	450AZN və ekvivalenti*
3 illik	600AZN və ekvivalenti*
MC Black Edition (AZN/USD/EUR)	
3 illik	100AZN və ekvivalenti*
	İlkin mədaxil 10 000 azn və ekvivalenti* olmaqla pulsuz
MC World Elite (AZN/USD/EUR)	
2 illik	450AZN və ekvivalenti*
	İlkin mədaxil 20 000 azn və ekvivalenti* olmaqla pulsuz
3 illik	600AZN və ekvivalenti*
	İlkin mədaxil 20 000 azn və ekvivalenti* olmaqla pulsuz



MC UniMiles (AZN/USD/EUR)		
3 illik	100 AZN və ekvivalenti*	
Albalı Plus debet kartı (Visa Rewards /MC World) (AZN/USD/EUR/GBP)		
5 illik	Seçim 1	10 AZN və ekvivalenti*
	Seçim 2	İlkin mədaxil min. 50 AZN və ekvivalenti* olmaqla pulsuz
Qeyd:* Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır.		
Qeyd: Britaniya Funt Sterlinqində yalnız VISA kartları sifariş verilir.		
2. Əlavə plastik kart üzrə xidmət haqqı		
Əlavə plastik kartın verilməsi*	Plastik kart tariflərinin 1. bəndinə əsasən plastik kartın xidmət haqqısının 50%-i həcmində	
*Qeyd: MC Black Edition, MC World Elite, Visa Infinite üzrə əlavə plastik kartların verilməsi Plastik kart tariflərinin 1. bəndinə əsasən tam həcmində həyata keçirilir.		
3. Kartın təcili sifarişi üçün əlavə komissiya haqqı	10 AZN və ekvivalenti*	

Qeyd 1. *Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır.	
4. Əmək haqqı layihəsi çərçivəsində plastik kartların verilməsi tarifləri	Razılaşma yolu ilə
Qeyd: Depozit hesabı açılarkən Bank tərəfindən pulsuz plastik kartların verilməsi nəzərdə tutula bilər və bu depozit şərtləri ilə tənzimlənir.	
Qeyd: Hər hansı bir plastik kart üzrə minimal sığorta depozitinin tutulması və onun tətbiqi nəzərdə tutula bilər.	
5. Nağd vəsaitlərin alınması və nağda bərabər tutulan əməliyyatlar üzrə*	



5.1. Unibank-ın UTM və POS terminallarında	
• UCard (şəxsi vəsait olduqda) • Albalı Plus debet kartı (Visa Rewards/MC World / MC Albalı Premium) • UniMiles • MC Black Edition/MC World Elite • Visa Platinum/ Visa Infinite • Əmanət kartları • Əmək haqqı kartları	0% *
Qeyd: *22.02.2026 tarixindən Komissiyasız nağdlaşdırma məbləğinə limit tətbiq edilən müştərilərdə Aylıq 2000 AZN-dək komissiyasız; 2000 AZN-dən yuxarı nağdlaşdırma haqqı - 1% (min. 1 AZN/USD/EUR/GBP) təşkil edəcək. Limit barədə ətraflı məlumatı Ubank tətbiqində "Promobox" bölməsindən əldə etmək mümkündür.	
• UCard (kredit vəsaiti olduqda)	UCARD (40 günədək güzəşt müddəti) - 1.5% (min. 1.5 AZN) UCARD (72 günədək güzəşt müddəti) - 2% (min. 2 AZN)
• Digər kartlar	1% (min 1AZN,USD,EUR,GBP)
• Digər kredit kartları	Kredit kartın şərtlərinə əsasən
5.2. Kartdan köçürmələr	
5.2. a) UBank vasitəsi ilə Unibank kartları arası köçürmələr	0%
5.2. b) UBank vasitəsi ilə Unibank kartından ölkədaxili digər bankın kartına müştəri üzrə köçürmələr	Aylıq 2 000 AZN-dək 0% 2000 AZN-dən yuxarı 1% (min 1 AZN/USD/EUR)
5.2. c) Digər tətbiqlər vasitəsilə Unibank kartından ölkədaxili digər kartlara köçürmə	Aylıq 2 000 AZN-dək 0% 2000 AZN-dən yuxarı 1% (min 1 AZN/USD/EUR)
5.3. Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının ATM və POS terminallarından nağdlaşdırma	



5.3. a) Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının, rezidentlərin ATM-də:	
Məbləğ 0-10 AZN/USD/EUR/GBP aralığında olduqda	1 AZN/USD/EUR/GBP
Məbləğ 10 AZN/USD/EUR/GBP yuxarı olduqda	1.5% +xidmət edən bankın komissiyası** min 2 AZN/USD/ EUR/GBP
5.3. b) Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının, rezidentlərin POS terminallarında	1.5% +xidmət edən bankın komissiyası** min 2.5 AZN/USD/GBP, 2 EUR
5.3. c) Azərbaycan Respublikasından kənarda digər maliyyə təşkilatlarının, qeyri-rezidentlərin ATM -də	2%+xidmət edən bankın komissiyası** min 3,5 AZN/USD/GBP/EUR
5.3. ç) Azərbaycan Respublikasından kənarda digər maliyyə təşkilatlarının, qeyri-rezidentlərin POS terminallarında	1.5%+xidmət edən bankın komissiyası** min. 5 AZN/USD/EUR/GBP
5.3. d) Unibank-ın POS terminallarından digər yerli banklar tərəfindən emissiya olunmuş kartlardan məxaric	1.5% (min 2 AZN/USD /EUR/GBP) + emitent bankın komissiyası ***
Qeyd : * Nağda bərabər əməliyyatlar: kartdan karta köçürmə, kredit ödənişləri, elektron cüzdanlara köçürmə və s. Göstərilən komissiya əməliyyat üzrə xidmət haqqından əlavə olaraq tutulur. ** “Xidmət edən bankın komissiyası” dedikdə ATM-in məxsus olduğu bankın komissiyası nəzərdə tutulur. *** “Emitent bankın komissiyası” dedikdə kartı emissiya etmiş bankın komissiyası nəzərdə tutulur. ****Konvertasiya edildikdə əlavə olaraq 9.1 bəndində göstərilən tariflər tətbiq edilir.	
6. Plastik kartların bloklaşdırmadan azad edilməsi	Ubank vasitəsilə pulsuz Filialdan və Məlumat Mərkəzi vasitəsilə 2 AZN*
Qeyd: * Bank tərəfindən və itirilmə səbəbi ilə bloklanan kartlar istisna	

7. Etiraz əməliyyatları	
7.1. Etiraz əməliyyatları üzrə sorğu (ATM, POS, elektron ödənişləri və s. əməliyyatlar üzrə çek sorğusu, chargeback və s.) Chargeback müraciəti yalnız məbləği 5 USD-dən yuxarı olan əməliyyatlar üzrə qəbul edilir.	Filialdan 15 AZN Məlumat Mərkəzi vasitəsilə Pulsuz



7.2. Mərc və oyun saytlarında etiraz əməliyyatları üzrə sorğu	50 AZN
8. “Unique” (mərc oyunları, elektron pul kisəsi) tipli əməliyyatlara görə komissiya haqqı	
8.1. Mərc oyunu saytlarında əməliyyat (gambling)	3% (min 5 AZN/USD/EUR/GBP)
8.2. Elektron cüzdanlara mədaxil (quasi cash)	2% (min 5 AZN/USD/EUR/GBP)
9. Konvertasiya	
9.1 Konvertasiya əməliyyatları üzrə komissiya haqqı	
9.1. a) Ölkədaxili ATM/POS vasitəsi ilə nağdlaşdırma və buna bərabər tutulan digər əməliyyatlarda (kartdan karta köçürmə, kredit ödənişləri və s.)	Komissiyasız, Kart məzənnəsi ilə
9.1. b) Ölkədaxili POS terminal və internet vasitəsilə əməliyyatlarda	Komissiyasız, Kart məzənnəsi ilə
9.1. c) Ölkəxarici ATM, POS terminal, internet vasitəsilə edilən əməliyyatlar (nağdlaşdırma, alış veriş və s) *	Komissiyasız**, Kart məzənnəsi ilə
Qeyd: *Plastik kartlarla ölkəxarici əməliyyatlar (xarici bankomatdan nağdlaşdırma, nağdsız ödəniş və internet əməliyyatları) edərkən konvertasiya Visa və ya Mastercard ödəniş sistemlərinin məzənnəsinə əsasən USD və ya EUR valyutasına konvertasiya olunur, daha sonra Unibank kartının valyutasından asılı olaraq tariflərdə göstərilən qaydada konvertasiya olunub hesablanır. **Ölkəxarici digər valyutalarda əməliyyatlar zamanı Visa və Mastercard tərəfindən təyin edilən hesablaşma valyutası kart valyutası ilə eyni olduqda 0.5% komissiya tutulur. *** Ölkəxarici əməliyyatlarda AZN, USD, EUR ilə icra edilən ödənişlər istisna olmaqla, digər bütün valyutalarda aparılan əməliyyatların məbləğinə ödəniş sistemi tərəfində 2% həcmində komissiya haqqı tətbiq edilir.	
9.2 Azercell, Bakcell, kommunal xərclər, pərakəndə satış obyektlərində mal və xidmətlərin dəyərinin ödənişi	Pulsuz
10. Pin change	
10.1. UBank vasitəsi ilə	Pulsuz



10.2. Filialda	5 AZN
11. Kart əməliyyatların SMS vasitəsilə bildirişi	Aylıq 3 AZN, 1.80 USD, 1.50 EUR, 1.50 GBP
12. Kart əməliyyatların push vasitəsilə bildirişi	Pulsuz
13. Plastik kartın qüvvədə olduğu müddət ərzində təkrar sifarişi	
13.1. Albalı Plus debet kartı (Visa Rewards/MC World)	5 AZN və ekvivalenti*
13.2. Əmanət təminatlı kredit kartı	5 AZN və ekvivalenti*
13.3. Visa Platinum, MC UniMiles	10 AZN və ekvivalenti*
13.4. MC Black Edition, MC World Elite, Visa Infinite	20 AZN və ekvivalenti*
13.5. Ucard (Visa Ucard /MC Ucard)	5 AZN
13.6. Kredit kartlar	10 AZN və ekvivalenti*
13.7. Kredit limiti bərpa edilən plastik kartların təkrar sifarişi	pulsuz
Qeyd 1: *Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır.	
14. Kartlara mədaxil	
14.1. Plastik kartlara nağd şəkildə vəsaitin mədaxili	



• UTM • Unibank terminalları • Emanat, MilliÖn və M10 vasitəsilə müştəri üzrə təqvim ayı ərzində kartlara mədaxil 3000 AZN-ə qədər olduqda: gündəlik mədaxil edilən məbləğ 200 AZN-dək olduqda)	0%
- Emanat, MilliÖn və M10 vasitəsilə müştəri üzrə təqvim ayı ərzində kartlara mədaxil 3000 AZN-ə qədər olduqda: • gündəlik mədaxil edilən məbləğ 200 AZN-dən yuxarı olduqda Emanat, MilliÖn və M10 vasitəsilə müştəri üzrə təqvim ayı ərzində kartlara mədaxil 3000 AZN-dən çox olduqda Cash-in vasitəsilə müştəri üzrə təqvim ayı ərzində kartlara mədaxil 3000 AZN-dən çox olduqda	0.5% (min 1 AZN) 1% (min 1 AZN) 0.5% (min 1 AZN)
14.2. Plastik kartlara ölkədaxili digər yerlərdən nağdsız şəkildə vəsaitin mədaxili (ALL ATM 0% kartları istisna)	0 %
14.3. Plastik kartlara ölkəxaricindən nağdsız şəkildə vəsaitin mədaxili	1% (min 1 AZN/USD/EUR/GBP)
14.4. Sürətli pul köçürmə sistemləri tərəfindən karta xaricdən göndərilən vəsait (Zolotaya Korona, Western Union istisna olmaqla)	1% (min 1AZN,USD,EUR,GBP)
15. Kredit kartı ilə kredit ödənişi, kartdan karta köçürmələr	Kredit kartın şərtlərinə əsasən nağdlaşdırma üzrə komissiya formalaşır

Filiallarda həyata keçirilən kart əməliyyatları üzrə tarif cədvəli

1. Mədaxil əməliyyatları	
1.1. Nağd vəsaitin karta mədaxil edilməsi	0%
1.2. Nağdsız vəsaitin karta mədaxil edilməsi	0%



2. Məxaric əməliyyatları	
2.1. Kartdan xidmət olunan filialdan ölkədaxili digər bankın hesabına vəsaitin köçürülməsi	1% (min 1 AZN, USD, EUR, GBP) + 0,12% (min 1 AZN, 10 USD, 10 EUR, 10 GBP maks 100 USD, EUR, GBP)
2.2. Kartdan xidmət olunan filialdan beynəlxalq köçürmə*	1% (min 1 AZN, USD, EUR, GBP) + 0,30% (min 30 USD, EUR, GBP)
*Qeyd: Rusiya Federasiyası və Belarus Respublikası istiqamətində hesabdan hesaba USD və EUR valyutası ilə olan köçürmələr zamanı mövcud komissiya haqqına əlavə + 200 USD/EUR tutulmalıdır.	
2.3. Kart hesablarından məxaric	5.1. bəndində göstərilən tariflərə əsasən
3. Konvertasiya (xidmət haqqından əlavə tutulur)	
3.1 Mədaxil, məxaric, köçürmə və digər əməliyyatlar zamanı konvertasiya edildiyi zaman tutulan komissiya	Komissiyasız, Kart məzənnəsi ilə

Tarif cədvəlinə əlavə

Bankın standart tarifləri Bank ilə Müştəri arasında ikitərəfli müqavilə olmadıqda tətbiq olunur. Tapşırığın icrası əlavə iş tələb edirsə, Bank əlavə komissiyanın hesablanması və tutulması hüququna malikdir.

Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn gecikdirmələrə və səhvlərə görə Bank məsuliyyət daşımır.

Başqa hal göstərilməyibsə, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.

Hazırkı tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Hazırkı tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tariflər öz qüvvəsini itirmiş hesab olunur.

Depozit faizi hesablanması nəzərdə tutulan debet kartları və bu kartlar üzrə depozit faizləri məhsulun şərti ilə tənzimlənir. Məhsulun şərtləri unibank.az saytında qeyd olunur.

ƏMƏLİYYATLAR ÜZRƏ TARİFLƏR	
1.Hesabın açılması və bağlanması (valyuta növündən asılı olmayaraq)	
1.1. Cari və ya əlavə cari hesabın açılması	Rezident fiziki şəxslər – 5 AZN və ekvivalenti Qeyri-rezident fiziki şəxslər – 10 AZN və ekvivalenti
1.2. Kredit hesabının açılması	pulsuz
1.3. Depozit hesabının açılması	pulsuz
1.4. Hesabların bağlanması	pulsuz



1.5. Hesabın saxlanma xərci*	5 AZN
*Qeyd: Komissiya 12 aydan çox dövryyə olmayan hesablar üzrə illik tətbiq olunur.	
2. Nağd pulun verilməsi*	1 %
*Qeyd 1: Cari hesaba vəsait hüquqi və ya fərdi sahibkardan daxil olarsa vəsaitin nağdlaşdırılması zamanı 1% komissiya tutulur. *Qeyd 2: Cari hesaba vəsait eyni region daxilində olan digər fiziki şəxsin Unibank hesabından daxil olarsa vəsaitin məxarici zamanı nağdlaşdırma komissiyasının tutulması digər şəxsin hesabına vəsaitin daxil olma mənbəyinə uyğun olaraq müəyyən olunur. Cari hesaba vəsait Fərqli regionda olan digər fiziki şəxsin Unibankdakı cari hesabından daxil olduqda isə 1% komissiya tutulur. *Qeyd 3: Milli depozit mərkəzindən, Unicapitaldan və Unibank KB-dən qiymətli kağızların ödənişi üzrə, həmçinin dividendlərin ödənişi üzrə fiziki şəxsin cari hesabına köçürülən vəsaitin nağdlaşdırılması zamanı komissiya tutulmur. *Qeyd 4: Bank daxilində fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən öz fiziki şəxs cari hesablarına edilən köçürmələr üzrə 0.5% komissiya haqqı tutulur. Buna görə də qeyd olunan əməliyyatlar (məbləğ) üzrə fiziki şəxs cari hesabdən nağd pulun verilməsinə görə xidmət haqqı tutulmur. *Qeyd 5: Cari hesaba vəsait müştərinin kartından daxil olarsa vəsaitin nağdlaşdırılması zamanı 1% komissiya tutulur. Komissiya yalnız segmenti MASS olan müştərilərə şamil olunur. *Qeyd 6: Cari hesaba ölkə xaricindən nağdsız şəkildə vəsaitin mədaxili zamanı 1% komissiya tutulur (Baş ofis fiziki şəxs cari hesabları üzrə). Bu səbəbdən həmin vəsaitin nağdlaşdırılması zamanı komissiya tutulmur.	
3. Depozit üzrə əməliyyatlar:	
3.1. Depozitə məbləğin nağd şəkildə mədaxili	pulsuz
3.2. Depozitə məbləğin nağdsız şəkildə mədaxili	pulsuz
3.3. Depozit üzrə faizlərin və əsas məbləğin nağd şəkildə qaytarılması	pulsuz*
3.4. Vaxtından əvvəl tələb olunan depozitlər* üzrə hesablaşma-kassa əməliyyatları	10 AZN/USD
*Qeyd 1: Depozitə məbləğin nağdsız şəkildə mədaxili zamanı həmin vəsait üzrə komissiyasız nağdlaşdırma limiti olmazsa, vəsait komissiya tutulmadan depozit hesabına mədaxil edilir. Bu vəsait depozitdə min. 1 il müddətinə qalarsa, əmanətin məxarici zamanı nağdlaşdırma komissiyası tutulmur, əgər depozitdə 1 ildən az müddətdə saxlanılaraq, məxaric edilərsə həmin vəsaitə nağdlaşdırma komissiyası tətbiq olunur. *Qeyd 2: Depozit məbləği və faizi digər regiondakı cari hesaba köçürülərək məxaric olunarsa komissiya tutulmur. *Qeyd 3: “Faizləri ayda bir dəfə ödənilən müddətli əmanət” və “Faizləri müddətin sonunda ödənilən müddətli əmanət” məhsulları üzrə müddəti 6 ayadək rəsmiləşdirilmiş və “Faizləri əvvəlcədən ödənilən müddətli əmanət” məhsulu nəzərdə tutulur. Bu şərt prolonqasiya olunan əmanətlərə şamil edilmir.	
4. Hesab üzrə çıxarışın verilməsi:	
• Tələb olunan müddət üzrə hər gün üçün ayrı çıxarışın verilməsi	2 AZN və ekvivalenti
• Aylıq	pulsuz
5. Arayışın verilməsi*	10 AZN və ekvivalenti



*Qeyd: Səfirliyə təqdim edilən arayışdakı vəsait: - hesabda 1 gün saxlanıldıqda nağdlaşdırma – komissiyasız - hesabdan həmin gün nağdlaşdırma - 1% komissiya (maks. 100 AZN və ekvivalenti)	
6. Ödəmə və köçürmələr	
6.1 Digər banklara milli valyutada köçürmələr*	0,12% (min. 1 AZN, maks. 120 AZN)
*Qeyd: Azərbaycan daxilində hesab nömrəsinə 45013 – digər kreditorlar (filiallarda hesabın müxtəlif adı ola bilər) tranzit hesabı vasitəsilə rekvizitlər əsasında hesab açılmadan köçürmə qadağandır.	
6.2. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (milli valyutada olan əməliyyatlar üçün)	10 AZN
6.3. Vəsaitin filiallararası köçürülməsi	
Müştəri digər filialda olan öz hesabını və ya 3-cü şəxsin hesabını birbaşa möhkəmləndirmək məqsədi ilə nağd və ya nağdsız vəsait köçürərsə	
6.3.1. Nağd vəsaitin kassadan cari hesaba köçürülməsinə görə	0%
6.3.2. Vəsaitin nağdsız şəkildə cari hesabdan digər hesaba köçürülməsinə görə	0%
Qeyd: Köçürülən məbləğlərin məxarici zamanı 6-ci bənddə nəzərdə tutulan tariflər tətbiq olunur.	
6.4 Azərbaycan ərazisində benefisiarın xeyrinə xarici valyutada edilən köçürmələr*	0,12%(min. 10 USD/EUR/GBP, 800 RUR, maks. 100 USD/EUR/GBP, 8000 RUR)
*Qeyd: Azərbaycan daxilində hesab nömrəsinə müştərinin adına hesab açılmadan tranzit hesabı vasitəsilə rekvizitlər əsasında hesab açılmadan köçürmə qadağandır.	
6.5 Azərbaycandan kənara xarici valyuta vəsaitlərinin köçürülməsi (USD/EUR/GBP/RUR)*	0,3% (min. 30 USD/EUR/GBP, 3000 RUR maks 500 USD/EUR/GBP, 33000 RUR)
*Qeyd: Rusiya Federasiyası və Belarus Respublikası istiqamətində hesabdan hesaba USD və EUR valyutası ilə olan köçürmələr zamanı mövcud komissiya haqqına əlavə + 200 USD/EUR tutulmalıdır.	
6.6. Vəsaitlərin digər valyutada xaricə köçürülməsi*	0,3% (min. 30 USD, maks 500 USD ekvivalentində)
6.7. Fiziki şəxsin avtomobil alışı və daşınması xərcləri üçün Azərbaycandan kənara xarici və digər valyuta vəsaitlərin köçürülməsi	0,3% (min 100 USD/EUR/GBP/8000 RUR, maks 500 USD/EUR/GBP, 33000 RUR), digər valyutada 0,3% (min 100 USD, max 500 USD ekvivalentində)
6.7 bəndində qeyd olunan köçürmələr üzrə Sığorta depoziti**	50 AZN və ekvivalenti



*Ekvivalent Unibank KB-ın nağd satış məzənnəsi ilə hesablanır.

**Köçürmə üzrə təsdiqedicə sənədlərin (Yük Gömrük Bəyannaməsi/ xidmət təstiqləyən akt) düzgün qaydada Banka təqdim edilməsi halında sığorta depoziti geri müştəriyə qaytarılır. Əgər qanunla müəyyən edilmiş müddət çərçivəsində müştəri sənədləri düzgün qaydada təqdim etməzsə sığorta depoziti gəlirə silinir.

6.8. Müxbir bankların xaricə köçürmə zamanı xərcləri	Fakt üzrə
6.9. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi (xarici valyutada olan əməliyyatlar üçün)	Fakt üzrə, min 50 USD/EUR/GBP; 4000 RUR
Qeyd: 1. Köçürmələr və daxilomalar zamanı müxbir banklar tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştəridən fakt üzrə tutulur; 2. Beynəlxalq multivalyuta hesablaşmaları zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
6.11. Bakı Fond birjasına və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə köçürmələr	5 AZN
7. Müştərinin valyuta vəsaitlərinin axtarışı (hər tələbi üzrə)	Fakt üzrə, min 50 USD/EUR/GBP; 4000 RUR
8. Cari və kart hesabına artıq ödənilmiş kredit məbləğinin məxarici	
8.1. Kredit cari hesaba nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz
8.2. Kredit cari hesaba nağdsız şəkildə qəbul olunubsa	1%
8.3. Kredit plastik kart hesabına qəbul olunubsa	1% (min 1AZN/USD/EUR)
8.4 Kredit borcu bağlanmış müştərilərin kreditə bağlı cari hesabına məhkəmədən həmin kredit ödənişi üçün artıq daxil olmuş vəsaitin məxarici	pulsuz
9. Valyuta mübadiləsi üzrə əməliyyatlar (nağdsız əməliyyatlar üçün). Müştəri tələbi və valyutanın alışı və satışı.	0,5%
Qeyd: Beynəlxalq konvertasiya əməliyyatlarını aparan zaman məzənnə fərqi riski müştərinin üzərinə düşür.	
10. Cari və ya kart hesabına səhv ödənilmiş kredit üzrə konvertasiya	
10.1. Səhv ödəniş nağd şəkildə qəbul olunubsa (Unibank filiallarının kassası, Cash İn, Milli Ön, Emanat, Azərpoçt)	pulsuz
10.2. Səhv ödəniş nağdsız şəkildə qəbul olunubsa	0.5%



11. Cari və ya kart hesabına səhv ödənilmiş kreditin konvertasiyası üzrə məzənnə	
11.1. Səhv ödəniş Unibank filiallarının kassasından, Cash İn, Milli Ön, Emanat -dan qəbul olunarsa	Unibankın nağd əməliyyat məzənnəsi
11.2. Səhv ödəniş Azərpoçt, online və ya digər bankdan (Az.daxili və xarici) nağdsız qəbul olunarsa	Mərkəzi Bankın məzənnəsi

Qeyd: Bu tariflər üzrə ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır.

12. Kreditlərin tərtibatı ilə bağlı hesab üzrə xərclər:	
12.1. Proqram kreditləri	Məhsulun şərti ilə tənzimlənir
12.2. Proqramdan kənar digər təminatlı istehlak kreditləri üzrə*	Kredit məbləğinin 2%-i həcimdə (min. 50 AZN/USD/EUR/GBP, maks. 1000 AZN/USD/EUR/GBP)
12.3. Proqramdan kənar digər təminatsız istehlak kreditləri üzrə*	Kredit məbləğinin 3%-i həcimdə (min. 10 AZN/USD/EUR/GBP)
12.4. AİF vəsiətləri üzrə kreditlərin tərtibatı	AİF tərəfindən müəyyən olunur.
* Bu tarif VIP kateqoriyalı müştərilərə şamil edilmir	
12.5. Kreditin vaxtının uzadılması və ya restrukturizasiya olunması Restrukturizasiya məhsullarının şərtləri ilə tənzimlənir	
Qeyd: Bank müvafiq proqramlar çərçivəsində xüsusi tariflər tətbiq etmək hüququnu özündə saxlayır.	
Qeyd: Bank avtokreditlərə aid olan və aşağıda göstərilən xidmətlər üçün əlavə komissiyon haqqı tutmaq hüququnu özündə saxlayır:	
• avtomobilin girovdan azad edilməsi üçün DYP-yə növbədən kənar müraciət - 25 AZN. • avtomobilin idarə edilməsi və ya satılması məqsədi ilə etibarnamənin verilməsi – 10 AZN	
13. Girov şəklində çıxış edən daşınmaz əmlakın qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi xərclərinin	Qiymətləndirmə üzrə tariflər ilə tənzimlənir
14. Forward əməliyyatları üzrə xidmət haqqı	20 AZN

